


Bayraqımız varlığımızdır

Bayraqları, bayraq yapan üstünəndəki qandır, Torpaq, eger uğrunda ölen varsa vətəndir.

Böyük türk şairi Mithat Camal Kuntay bu misraları vətənsevər, qəhrəman türk dünyasının tarixi zəfərlərindən, qələbələrindən, bu xalqın qüdrətindən ilhamlanaraq söyləmiş, vətən sevgisinin, məhəbbətinin nə qədər güclü olduğunu göstər-



mişdir. Bayraqın əzəmətini, müqəddəsliliyini, hər kəs üçün qiymətli olmasını tərənnüm etmiş, bir sözə bayraq varsa Vətən var—deməşdir.

Bəli! Bayraq hər bir millətin, xalqın varlığının, şücaetinin, qəhrəmanlarının böyük qüdrətinin mücəssəməsi, dövlətin əzəmət rəmziidir. Bayraq hər bir xalqın qədim tarixinin sirləri, qəhrəman övladlarının taleyinin uğurlu gələcəyi, düşmənə sıpərdir. Bayraqımızın daim yüksəklərə ucalması, əzəmətlə dalgalanması üçün neçə-neçə vətən övladı canını fəda etdi. Vətənin xoş sabahı namine, dövlətimizin suverenliyi uğrunda bayraqımızı başı üzərində ucaldaraq düşmənə sinə gərərək şəhid adını qazandılar. Onların yalnız bircə amali vardı: təki Vətən yaşasın, bayraqımız daim dalgalansın. Buna görə də bayraqımız müqəddəs əmanət kimi qorunmalı, daim zirvələrə ucaltmalıdır. Çünkü, bu bayraq vətəni canından artıq sevən mərd oğulların bizə ən böyük, qiymətli mirasıdır.

Hər zaman, hər yerde fəxr edirik ki, bizim qədimlərə qədər gedib çıxan ulu keçmişimiz, soykökümüz, tarixi vətən torpaqlarımız, daim yüksəklərə əzəmətlə dalgalanan bayraqımız var. Qədim tarixə malik Azərbaycan torpağı hamımız üçün əzizdir. Çünkü, bizlər bu torpaqda doğulmuşuq. Bu torpağın bərkətində bəhərlənib, havasından güc-qüvvət almışq. Bəli, biz bu vətənin övladlarıyız. Bu vətən övladları böyük bir xalq kimi haqq səsini 1918-ci ildə dünyaya bəyan etdi. 1918-ci il mayın 28-də Şərqdə ilk olaraq demokratik quruluşa malik Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1918-ci il noyabrın 9-da hökumətin qərarı ilə Azərbaycanın üçrəngli bayraqı qəbul edildi. Bayraqımız zirvelərə ucaldı, xalqın mübariz olduğunu göstərdi. Yüksəklərə dalgalanan bayraqımız hər yana səs saldı. Zirvelərdə ucalan bayraqımız dalgalandıqca düşmən bağıri yardı. Ele bu səbəbdən də 1920-ci il 28 aprel tarixində əzəməlli Azərbaycan bayraqı müvəqqəti olaraq tarixə qovuşdu. Neçəneçə illər boyunca bu bayraqı görmək istekləri ürəklərdə arzu olaraq qaldı. Lakin xalq inanırdı ki, zaman gələcək bu bayraq yenidən ucalacaq. Çünkü, bu bayraqın sancılılığı vətən torpağı şəhid qanları ilə sulanmış, bu bayraq onlara kəfən olmuşdur. İllər ötdü, zaman dəyişdi.

(Ardı 5-ci səhifədə).

Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən ölkədə cərəyan edən mükkəb və ziddiyətli proseslər təsdiqləmişdir ki, müstəqilliyyin qorunub saxlanması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə Azərbaycanda hakimiyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəciliyi mexanizmlərinin formallaşmasında ciddi maneəye çevriləmək yanaşı, daxili böhranın, vətəndaş itaetsizliyinin, xaos

tiya yaradıllarsa, onun fəaliyyətində iştirak etməyə hazırlam".

Ziyalılarının müraciətinə cavabında ulu öndər Heydər Əliyev bütövlükde xalqın böyük arzularına qol-qanad vermiş, ülvə amallarının yoluna işq tutmuşdur. Nəhayət 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş vermiş, Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azə-

1992-ci ilin noyabrında təsis konfransının keçirilməsindən sonra Qəbələ rayonunun ziyalıları, qabaqcıl insanlarından olan Əhmədiyyə Məmmədov (mərhum), Qüdrət Səmədov, Aslan Cəlilov, Tahir Hacıyev, Şahmurad Ağasıyev, Rasim Nəbiyev və digərləri dövlətçilik maraqlarını və xalqın mənafeyini rəhbər tutaraq Qəbələ rayon təşkilatını yaratmaq üçün fəaliyyətə başladı. Bu insanlar çox ağır ictimai-siyasi vəziyyətə və təqib-

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

və anarxiyanın yaranmasına rəvac vermişdi. Neticədə ictimai-siyasi asayışın qorunması sahəsində əsaslı problemlər yaranmışdı. Ölkədə qanunçuluğun, hüquq qaydalarının son derecə zəif olması, idarəciliyin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasetçilərin qanunsuz silahlı dəstələr yaratması neticə etibarı ilə hakimiyətdə olan qüvvələrin iflasını daha da sürətləndirdi. Bir tərəfdən erməni təcavüzü genişlənir, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçılar məkrli niyyətlərə baş qaldırırdılar.

Belə bir şəraitdə xalqın aparıcı ziyalıları, eləcə də sadə vətəndaşların əksəriyyəti çıkış yolunu ulu öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmışdır, onun rəhbərliyi altında hakimiyət uğrunda sivil mübarizə aparacaq siyasi təşkilatın yaradılmasında gördülər. Xalqın rəyini ifadə edən bir qrup ziyanlı ümummilli liderə müraciətlərində ölkəni xaos və anarxiya mühitindən hifz edərək aydın sabaha doğru aparacaq, müstəqilliyyimi zi əbədi və yenilməz edəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmayı xahiş etdilər. Vətənpərvər Azərbaycan ziyalılarının "İki sahil" və "Səs" qəzetlərinin 16 oktyabr 1992-ci il tarixli nömrəsində çap olunmuş həmin müraciət sonralar çağdaş tariximizə məşhur «91-lərin müraciəti» adı ilə daxil oldu. Bu tarixi müraciət yalnız 91 ziyanın deyil, əslində bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi.

Azərbaycan xalqının istəyinə hezaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın gözgörəsi dağılmışına dözməyən, həyatını xalq yolunda şam kimi əridən Heydər Əliyev dühəsi vətənin dar gündənə haqq səsini ucaltmış, xalqın imdad, kömək səsinə səs vermişdir. Ulu öndər ziyalıların müraciətlərinə müsbət cavab verərək demişdir: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gelecek həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən yeni siyasi partiyanın yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə par-

baycan Partiyası (YAP) adı verilmiş partiyanın təsis konfransı keçirilmiş, ulu öndər yekdilliklə təşkilata sədr seçilmişdir. Müstəqilliyyə yenice qovuşmuş Azərbaycanda milli mənafə və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amali özünü siyasi ideali, əsas strateji xətti seçən YAP-in yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu tələbatdan irəli gəlmışdır. Həmin dövrə cəmiyyətin ən müxtəlif zümrələrinin YAP-a süreli axını başlamış, onların ictimai-siyasi həyatda feallığı əhəmiyyətli dərəcədə artmışdır.

YAP-in qısa müddətdə cəmiyyətde həllədici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz quvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəcilik keyfiyyətləri ilə bağlıdır. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürelə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçər olduğu bələldərden qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.

Iyun ayının 9-da xalqın təkidli tələbi ilə çıxılmaz vəziyyətə düşmüş AX-C—Müsavat iqtidaların dəveti ilə Bakıya qaydan ulu öndər özünün fövqəl idarəcilik keyfiyyətlərindən məhərətlə istifadə edərək xalqımızı vətəndaş qarşısından, müstəqilliyyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərcəmərlik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük felakətlərdən qurtarmasına real zəmin yaratmışdır.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında YAP sədri Heydər Əliyevə etimad göstərərək onu ölkə Prezidenti seçmiş, müdrik liderin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur.

Yeni Azərbaycan Partiyası yaradıldığı 23 il ərzində xalqın ümidi lərini doğrultmuş və ümumxalq partiyasına çevrilmişdir. Hazırda partiya sıralarında 600 min nəfərdən çox üzv vardır. Yeni Azərbaycan Partiyasının

lərə baxmayaraq, o cümlədən özlərinə və ailələrinə qarşı töredile biləcək her bir təxribatı, təhdid və təzyiqləri göz qabağına alaraq qarşıya qoyduqları məqsədə çatmaq üçün tam səfərber oldular.

Beləliklə, 1993-cü il sentyabrın 19-da Qəbələ rayonunda Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının təsis konfransı keçirildi. Həmin konfransda Əhmədiyyə Məmmədov YAP Qəbələ Rayon Təşkilatının sədri, Qüdrət Səmədov və Tahir Hacıyev isə müavinləri seçildilər. Qeyd olunan dövrə Qəbələ rayon təşkilatı 10-12 ərazi ilk partiya təşkilatında 150 nəfər üzvü birləşdirirdi. Ötən 23 ilə yaxın müddətdə YAP Qəbələ Rayon təşkilatı böyük inkişaf yolu keçib, öz sıralarını daim genişləndirib, partiyamızın program və principlərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib.

Partiyanın keçdiyi bu şanlı 23 il ərzində keçirilən bütün Prezident, parlament seçkilərində və referendumlarda, eləcə də bələdiyyə seçkilərində YAP Qəbələ Rayon Təşkilatı feallıq göstermişdir. Yap Qəbələ Rayon Təşkilatı Milli Məclisə bu il noyabrın 1-de keçirilən seçkilərə də ciddi hazırlanmış, seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirməsini təmin etmək məqsədilə seçkilər arasında maarifləndirmə işinin, həm də partiyanın dəstəklədiyi namizədlərin təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçilmişdir.

Neticədə Qəbələ 116 sayılı və Oğuz-Qəbələ 117 sayılı seçkilərindən parlamente seçkilərində partiyamızın dəstəklədiyi namizədlər böyük səs üstünlüyü ilə qələbə qazanmışlar.

Ötən seçkilərdən bəri YAP Qəbələ Rayon Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyaset, o cümlədən regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, qazanılmış uğurların xalqa çatdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu ənənə bu gün də davam edir.

**Abil AĞASƏFOV,
YAP Qəbələ Rayon
Təşkilatının sədri.**